

UOT: 617.7-073.178-089

Əliyeva S.Ş.

## EKSİMER LAZER CƏRRAHİYYƏSİNİN OFTALMOTONOMETRİK GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., AZ1114, Cavadxan küç., 32/15

**Açar sözlər:** refraktiv cərrahiyə, eksimer lazer, buynuz qişa, tonometriya

Alieva S.Sh.

### INFLUENCE OF EXCIMERLASER SURGERY ON OPHTHALMETRIC INDICATORS

#### SUMMARY

**Purpose** - to evaluate the Goldman tonometer and non-contact pneumotonometer after excimer laser surgery on the cornea.

#### Material and methods

The study included 20 patients (40 eyes) aged 20 to 40 years who were divided into two groups: group I – 20 eyes, where PRK was performed, group II – 20 eyes – LASIK. Before and after surgery, all patients underwent visometry with / without correction, biomicroscopy, refractometry, Goldman tonometry and non-contact tonometry, examination of the fundus, visual field, HRT or OCT and assessment of the cornea using WaveLight® ALLEGRO Ocularzer™ topography.

#### Results

After excimer laser surgery false IOP indicators are clearly visible, which directly depend on the volume of ablation on the cornea; the higher the degree of myopia, the greater the volume of ablation. As the volume of ablation increases, the IOP difference in terms of the central thickness of the cornea also increases. In patients with high myopia, the difference in IOP was significantly different after surgery: with PRK correction these indicators are higher than with LASIK. In patients with myopia higher -6D after LASIK with a decrease in refraction, the IOP level decreased by 4-6 mm Hg. This is due not only to thinning of the cornea, but also to a change in topography and elasticity in the centre of the cornea.

#### Conclusion

Thus, the results obtained show that when measuring IOP errors in the indicators can depend not only on the type of tonometer, but also on the biomechanical features of the cornea.

Алиева С.Ш.

### ВЛИЯНИЕ ЭКСИМЕРЛАЗЕРНОЙ ХИРУРГИИ НА ОФТАЛЬМОТОНОМЕТРИЧЕСКИЕ ПОКАЗАТЕЛИ

#### РЕЗЮМЕ

**Цель** – оценить показатели тонометра Гольдмана и бесконтактного пневмотонометра после эксимерлазерной хирургии на роговице.

#### Материал и методы

В исследование вошли 20 пациентов (40 глаз) в возрасте от 20-ти до 40 лет, которые были разделены на две группы: I группа – 20 глаз, где произведена ФРК, II группа – 20 глаз, где произведен LASIK. Всем больным до и после операции проводились визометрия с/без коррекции, биомикроскопия, рефрактометрия, тонометрия Гольдмана и бесконтактная тонометрия, исследование глазного дна, поля зрения, НРТ или ОКТ и оценка состояния роговицы с помощью топографии WaveLight® ALLEGRO Ocularzer™.

#### Результаты

После эксимерлазерной хирургии отчетливо видны ложные показатели ВГД, напрямую зависящие от объема абляции на роговице, чем выше степень миопии, тем больше объем абляции. По мере увеличения объема абляции также увеличивается разница ВГД в показателях центральной толщины роговицы. У пациентов с миопией высокой степени разница ВГД значительно различалась после операции: при

ФРК-коррекции эти показатели выше, чем при LASIC. У пациентов с миопией выше -6D после LASIC с уменьшением рефракции уменьшился и уровень ВГД на 4-6 мм рт.ст. Это объясняется не только истончением роговицы, но и изменением топографии и эластичности в центре роговицы.

#### **Заключение**

Таким образом, полученные результаты показывают, что при измерении ВГД погрешности в показателях могут зависеть как от типа тонометра, но и от биомеханических особенностей роговицы.

Refraktiv cərrahiyyədə ən müasir, təhlükəsiz və effektiv texnologiya sayılan eksimer lazer artıq 25 ildən çoxdur ki, refraktiv qüsurların birdəfəlik müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Gözün optik xüsusiyyətlərinə təsir edən əksər əməliyyatların tətbiq olunduğu nahiyyə buynuz qışadır [1-4]. Buynuz qışada icra olunan cərrahi əməliyyatların növündən aslı olmayaraq (kəsik, ablasiya və s.) onun biomexaniki xüsusiyyətləri dəyişir. Buynuz qışanın mərkəzi qalınlığı (BMQ) GDT-in ölçülməsi nəticələrinə təsir edən faktorlardan biridir. BMQ-in qalın olması yalançı yuxarı təzyiq göstəriciləri, BMQ-in nazik olması yalançı aşağı göstəricilər verməyi meyillidir [5,6].

Ümumiyyətlə BMQ-1 aşağı olan şəxslərdə qlaukoma xəstəliyinə meyilliyyin artıq olmasına müəyyən olunmuşdur [7-10]

Keratorefraktiv əməliyyatlar buynuz qışanın ön və arxa səthlərinin quruluşunda, mərkəzi qalınlığında, əyrilik radiusunda dəyişikliklərə səbəb olur. Bu da gözdaxili təzyiqi (GDT) müəyyənləşdirmək üçün icra olunan müxtəlif müayinə metodlarının iş prinsipinə təsir edən vacib komponentdir [10, 11].

Refraktiv əməliyyatların ümumi sayının artmaqdə davam etməsini nəzərə alsaq, bu əməliyyatlardan sonra GDT-in dəqiq müəyyənləşdirilməsi əhəmiyyətli problemə çevrilir [11-13]. Eksimer lazer cərrahi əməliyyatından sonra buynuz qışanın biomexaniki xüsusiyyətlərinin dəyişilməsi tonometriyanın düzgün qiymətləndirilməsinə və GDX-in müəyyənləşdirilməsində xətalara yol açı bilər [13,14]. Bele halların yaranmaması üçün pasiyentlər arasında skrininqin keçirilməsi önemlidir. Tonometriya metodlarının skrininqi eksimer əməliyyatlarının oftalmotonometriya indekslərinə təsirinin ətraflı qiymətləndirilməsinin aktuallığını müəyyənləşdirir [14,15].

**Məqsəd** – buynuz qışada eksimer lazer cərrahi əməliyyatlarından sonra Qoldmann tonometri və Kontaktsız pnevmotonometr göstəricilərinin qiymətləndirilməsi



Şək.1 Kontaktsız tonometriya



Şək.2 Qoldman tonometriyası

## Material və metodlar

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer lazer söbəsində müayinədən keçən, yaşıları 20-40 yaş arası dəyişən, 20 xəstə (40 göz) müşahidəyə alınmışdır. Xəstələr iki qrupa ayrılmışdır: I qrup – 10 xəstə (20 göz) üzərində PRK, II qrup – 10 xəstə (20 göz) üzərində isə LASİK üsulu ilə eksimer lazer cərrahi əməliyyatları icra olunmuşdur. Bütün xəstələrdə əməliyyatdan önce və sonra görmə itiliyinin təyini (korreksiya ilə və korreksiyasız), biomikroskopiya, refraktometriya, Qoldman və Kontaktsız tonometriya, göz dibi müayinəsi, görmə sahəsi, HRT və ya OCT müayinələri və ən önəmli müayinələrdən biri olan WaveLight® ALLEGRO Oculyzer™ (şək.1) topoqrafiyasının köməyi ilə buynuz qışanın vəziyyətinin qiymətləndirilməsi icra olunmuşdur. Əməliyyatlar ALLEGRETTO WaveLight ® EX500 (ALCON, ABŞ) və WaveLight ® FS200 (ALCON, ABŞ) cihazları vasitəsi ilə icra olunmuşdur (şək.3).

Tədqiqata daxil olan xəstələrdə əlavə heç bir biomikroskopik dəyişikliklər qeyd olunmamışdır. Bütün xəstələr əməliyyatdan 1 həftə və 12 ay sonra tədqiq edilmişdir. Refraktiv dəyərləri -2.0D-dan -10D-a qədər miopiyası olan xəstələr arasında müşahidə aparılmışdır.

## Nəticələr və onların müzakirəsi

Eksimer lazer cərrahi əməliyyatından sonra göz təzyiqinin yalançı aşağı göstəriciləri aydın özünü bürüzə verir. GDT-in yalançı aşağı göstəriciləri BQ-da icra olunan ablasiyanın həcmindən birbaşa asılıdır. Miopianın dərəcəsi nə qədər yüksək olarsa, eksimer lazer cərrahi əməliyyatı zamanı buynuz qışada ablasiya həcmi o qədər də artıq olur. Ablasiya həcmi arttıkca BQM-də göz təzyiqi fərqinin göstəriciləri də artır.

Refraktiv dəyərləri -4D-dan aşağı olan pasiyentlərdə GDT indeksləri Goldmann və Kontaktsız tonometrlərində əməliyyatdan əvvəl və sonra demək olar ki dəyişilməz qalır.

Yüksək dərəcəli miopiyası olan pasiyentlərdə eksimer lazer cərrahi əməliyyatından sonra tonometriya göstəricilərinin fərqi əhəmiyyətli seçilirdi. Bu pasiyentlərin PRK üsulu ilə korreksiyası zamanı tonometriya indekslərinin fərqi LASİK-ə nisbətən daha çox idi.

Miopianın korreksiyasından sonra buynuz qışanın orta hesabla 100 mkr azalması zamanı Qoldman tonometriyasında təzyiq fərqi 2-5 mm c. st-a qədər təşkil etmişdir. ( hər dioptriyaya ya da hər 10 mkr buynuz qışanın nazilməsinə 0,3-0,5mm c.st.)

Refraktiv dəyərləri -6D-dan yüksək olan mioplarda LASİK icrasından sonra refraksiyanın azalması zamanı GDT göstəricilərinin “azalması” 4-6 mm c.st. təşkil edir. Bu təkcə buynuz qışanın nazilməsi ilə deyil, buynuz qışanın mərkəzində topoqrafiyanın və elastikliyinin dəyişilməsi ilə izah olunur. Əməliyyatdan 12 ay sonra GDT göstəricilərinin dəyişiklikləri aşağıdakı cədvəldə öz əksini tapmışdır (Cədvəl 1).

Cədvəl 1

**Miopianın eksimer lazerlə korreksiyasından 12 ay sonra GDT  
göstəricilərinin orta dəyəri**

Miopianın dərəcəsi	Qoldman tonometriyası		Kontaktsız tonometriya	
	PRK	LASİK	PRK	LASİK
-2.5D	2.3 ±1.6	1.5±1.5	2.2 ±2.0	1.3 ±1.2
-5.0D	4.4 ±2.1	3.2 ±1.2	3.5 ±1.2	3.0 ±1.0
-7.5D	5.8 ±2.0	4.6 ±1.8	5.4 ±1.7	4.1 ±1.3
-10.0D	6.9 ±1.8	5.4 ±1.7	6.2 ±1.9	5.0 ±1.1

Kontaktsız tonometriya zamanı LASİK-dən fərqli olaraq PRK-dan sonra buynuz qışanın optik sisteminin dəyişilməsindən və ablasiyanın həcmindən aslı olmayaraq əhəmiyyətli dəyişikliklər qeyd olunmamışdır.

Qoldman və kontaktsız tonometrlərinin köməyi ilə eksimer lazer cərrahi əməliyyatlarından (PRK, LASİK) sonra buynuz qışanın mərkəzi (BQM) və periferik (BQP) nahiyyələrində GDT qiymətləndirildi. Qoldman tonometrləri göstəricilərinin buynuz qışanın mərkəzi hissəsində periferik hissəsinə nisbətən aşağı olduğu müşahidə olundu ( $2.3\pm1.25$  mm.c.st.). Kontaktsız tonometrin göstəriciləri isə dəyişilmədi (Cədvəl 2).

Cədvəl 2


**Eksimer lazer cərrahi əməliyyatından əvvəl və sonra BQ-ın mərkəzi və  
periferik hissəsində GDT göstəricilərinin qiymətləndirilməsi**

	Qoldmann	Tonometri	Kontaktsız	Pnevmotonometr
	BQ-ın mərkəzi hissəsi	BQ-ın periferik hissəsi	BQ-ın mərkəzi hissəsi	BQ-ın periferik hissəsi
Eksimer lazer cərrahi əməliyyatından öncə	13.3 ±3.36	14.01± 3.23	15.30 ±3.72	15.03 ±3.72
Eksimer lazer cərrahi əməliyyatından 1 həftə sonra	12.63 ±3.02	15.03± 3.02	15.73 ±2.87	15.05 ±2.25

Qoldman tonometri buynuz qışanın qalınlığına əsaslanan xüsusi normaqrəmmənin (İOP cct-  $\wedge$  həqiqi göziçi təzyiq) köməkliyi ilə həqiqi təzyiqi təyin etmək imkanı yaradır. Bu da xüsusilə eksimer lazer cərrahi əməliyyatından əvvəl və sonra ola biləcək GDT xətalarının qarşısının alınması üçün vacib komponentlərdən biridir.

CORNEAL THICKNESS (MICRONS)	CORRECTION IOP
405	7
425	6
445	5
465	4
485	3
505	2
545	0
565	-1
585	-2
605	-3
625	-4
645	-5
665	-6
685	-7
705	-8

Şək.5. İOP cct



Şək.5 BQ-nin topoqrafiyası

BMQ-ın orta göstəricilərindən (545mk) hər iki tərəfə 10 mk dəyişiklik GDT-in həqiqi göstəricisi ilə 0.5 mm.c.st. fərqli nəticənin alınmasına səbəb olur.

### Yekun

Eksimer lazer cərrahi əməliyyatından sonra GDT-in ölçülülməsində yol verilə biləcək xətalar təkcə buynuz qışanın nazilməsi ilə deyil həmçinin BQ elastik xüsusiyyətlərinin və mərkəzinin topoqrafik göstəriciinin dəyişilməsi ilə də əlaqədardır. Ona görə GDT-in ölçülülməsi zamanı yol verilə biləcək xətalar təkcə tonometrin növündən asılı olmaya bilər. Belə ki, BQ-ın biomexaniki xüsusiyyətlərinin dəyişilməsinin rolu da önemlidir.

### ƏDƏBİYYAT:

- Керимов К.Т., Бархударова Э.И., Керимов Н.К. Обратный фако-флип при факоэмульсификации / Тез. докл. VIII съезда офтальмологов России, М., 2005, с.589.
- Керимов К.Т. и др. Основные принципы факоэмульсификации / VI Междунар. науч.-практич. конф.: Современные технологии катарактальной и рефракционной хирургии. М., 2005.
- Аветисов С.Э., Петров С.Ю., Бубнова И.А. и др. Влияние центральной толщины роговицы на результаты тонометрии // Вестн. офтальмол., 2008, №5, с.3-7.
- Аветисов С.Э. Современные аспекты коррекции рефракционных нарушений // Вестн. Офтальмол., 2004, с.19-22
- Аветисов С.Э. Современные подходы к коррекции рефракционных нарушений // Вестн. офтальмол., 2006, №1, с.3-8.

6. Qazi M.A., Sanderson J.P., Mahmoud A.M. et al. Postoperative changes in intraocular pressure and corneal biomechanical metrics Laser in situ keratomileusis versus laser-assisted subepithelial keratectomy // J. Cataract. Refract. Surg. 2009, v.35(10), p.1774-1788.
7. Han K.E., Kim H., Kim N.R. et al. Comparison of intraocular pressures after myopic laser-assisted subepithelial keratectomy: tonometry-pachymetry, Goldmann applanation tonometry, dynamic contour tonometry, and noncontact tonometry // J. Cataract. Refract. Surg., 2013, v.39, p.888–897.
8. Svedberg H., Chen E., Hamberg-Nystrom H. Changes in corneal thickness and curvature after different excimer laser photorefractive procedures and their impact on intra- ocular pressure measurements // Graefe's Arch. Clin. Exp. Ophthalmol., 2005, v.243(12), p.1218-1220.
9. Kirwan C., O'Keefe M. Measurement of intraocular pressure in LASIK and LASEK patients using the Reichert Ocular Response Analyzer and Goldmann applanation tonometry // J. Refract. Surg., 2008, v.24(4), p.366-70.
10. Shemesh G., Soiberman U., Kurtz S. Intraocular pressure measurements with Goldmann applanation tonometry and dynamic contour tonometry in eyes after IntraLASIK or LASEK // Clin. Ophthalmol., 2012, v.6, p.1967-1970.
11. Куроедов А.В., Брежнев А.Ю., Александров А.С. и др. Принципы лечения начальной стадии глаукомы: хирургия против терапии (обзор литературы) // Военно-мед. журн., 2011, №332(5), с.28-35.
12. Бубнова И.А., Антонов А.А., Новиков И.А. и др. Сравнение различных показателей ВГД у пациентов с измененными биомеханическими свойствами роговицы // Глаукома, 2011, №1, с.12-16.
13. Kanngiesser H.E., Kniestedt C., Robert Y.C. Dynamic contour tonometry: presentation of a new tonometer // J. Glaucoma, 2005, v.14(5), p.344–350.
14. Niparugs M., Tananuvat N., Chaidaroon W. et al. Outcomes of LASIK for Myopia or Myopic Astigmatism Correction with the FS200 Femtosecond Laser and EX500 Excimer Laser Platform // The Open Ophthalmol. J., 2018, v.12, p.63-71.
15. Damgaard I.B., Reffat M., Hjortdal J. Review of Corneal Biomechanical Properties Following LASIK and SMILE for Myopia and Myopic Astigmatism // The Open Ophthalmol J. 2018, v.2(1), p.164-174.

**Müəllif münaqişələrin (maliyyə, şəxsi, peşəkar və digər maraqları) olmamasını təsdiqləyir**

**Korrespondensiya üçün:**

Əliyeva Sidiqə Şahmar qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin Eksimer-Lazer şöbəsinin həkim-oftalmoloqu  
E-mail: sidiqe@mail.ru